

**AZƏRBAYCAN MİLLİ ANTİDOPİNG AGENTLİYİ**  
**PUBLİK HÜQUQİ ŞƏXS**

**İlkin Maliyyə Hesabatları və**  
**Müstəqil Auditorların Rəyi**  
**31 dekabr 2023-cü il tarixində bitən il üzrə**



## MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Azərbaycan Milli Antidoping” Agentliyinin Təsisçisi və Rəhbərliyinə:

### *Rəy*

Biz Azərbaycan Milli Antidoping Agentliyinin (Agentlik) 31 dekabr 2023-cü il tarixinə təqdim edilən ilkin maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixə tamamlanan il üzrə mənfəət və ya ilkin zərər və məcmu gəlirlər haqqında hesabatı, ilkin kapitalda dəyişikliklər haqqında hesabat və ilkin pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, eləcə də əsas uçot prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan ilkin maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Bizim fikrimizə 31 dekabr 2023-cü il və həmin tarixdə bitən il üzrə ilkin maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından MHBS- in 1 sayılı MHBS əsasında necə tətbiq edilməsini, o cümlədən 31 dekabr 2024-cü il tarixinə MHBS-ə uyğun maliyyə hesabatlarının ilk tam toplusu rəhbərlik tərəfindən hazırlandığı zaman qüvvədə olması gözlənilən standart, şərtlər və qəbul edilməsi gözlənilən qaydalar haqqında rəhbərliyin fərziyyələrini təsvir edən Qeyd 3-də göstərilən əsasa uyğun olaraq hazırlanmışdır.

### *Rəy üçün əsas*

Biz auditi Beynəlxalq Audit Standartlarına (“BAS”) uyğun olaraq apardıq. Bizim həmin standartlar üzrə öhdəliklərimiz hesabatımızın İlkin Maliyyə Hesabatlarının Auditi üzrə auditorun məsuliyyəti bölməsində təsvir olunur. Mühəsiblər üçün Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar mühəsiblərin etika məəcəlləsi”nə (“MBESS Məcəlləsi”) uyğun olaraq biz Agentlikdən müstəqil və biz MBESS Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz auditor sübutu rəyin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

### *Maliyyə hesabatları üçün rəhbərliyin və Agentliyin idarə edilməsinə cavabdeh olan şəxslərin məsuliyyəti*

Rəhbərlik ilkin maliyyə hesabatlarının Maliyyə Hesabatları Beynəlxalq Standartlarına uyğun hazırlanması və düzgün təqdim edilməsi, həmçinin fərqləndiricilik və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq əhəmiyyətli səhvlər olmayan ilkin maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin lazım bildiyi daxili nəzarət üzrə məsuliyyət daşıyır.

İlkin maliyyə hesabatlarını hazırlayarkən, rəhbərliyin Agentliyi ləğv etmək və ya əməliyyatları dayandırmaq niyyəti olduğu və ya bunu etməkdən başqa heç bir real alternativ olmadığı hallar istisna olmaqla, rəhbərlik Agentliyin daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi qabiliyyətinin qiymətləndirilməsinə, daim fəaliyyətdə olan müəssisə kimi bağlı məsələlərin (belə məsələlər varsa) açıqlanmasına və mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının istifadə edilməsinə görə məsuliyyət daşıyır.

## *Maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti*

Bizim məqsədimiz ümumiyyətlə maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olmamasına kifayət qədər əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyinin yüksək dərəcəsini ifadə edir, lakin BAS-a uyğun olaraq aparılmış audit nəticəsində mövcud olan bütün təhriflərin üzə çıxarılmasına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində əmələ gələ bilər və fərdi və ya məcmu halda götürməklə hazırkı maliyyə hesabatlarının əsasında istifadəçilərin qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmələrini ehtimal etməyə əsas olacağı halda əhəmiyyətli hesab olunur.

BAS-a uyğun olaraq aparılmış auditin bir hissəsi olaraq biz audit zamanı peşəkar mühakimə və peşəkar spektisizm tətbiq edirik. Biz həmçinin:

- İlk maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edir və qiymətləndirir, həmin risklərə cavab olaraq audit prosedurlarını layihələşdirir və həyata keçirir, eləcə də rəyimiz üçün əsas yaratmaq məqsədilə kifayət və münasib olan audit sübutunu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir, çünki fırıldaqçılığa gizli sözləşmə, saxtakarlıq, bilərəkdən səhv buraxma, yanlış təqdimat və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər.
- Müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilib hazırlanması məqsədilə auditə aid olan daxili nəzarət elementləri haqqında anlayış əldə edir, lakin bu zaman Agentliyin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmürük.
- Rəhbərlik tərəfindən istifadə edilmiş uçot prinsiplərinin münasibliyini, uçot təxminlərinin və əlaqəli açıqlamaların əsaslılığını qiymətləndiririk.
- Rəhbərlik tərəfindən mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının tətbiqinin münasibliyi və əldə edilmiş audit sübutlarına əsaslanaraq Agentliyin daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi ilə bağlı əhəmiyyətli şübhə doğuran hadisə və ya şəraitlərlə əlaqədar mühüm qeyri-müəyyənliyin olub-olmaması haqqında nəticə çıxarıyıq. Mühüm qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldiyimiz halda, biz auditor hesabatımızda fərdi ilkin maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqəti yönəltməliyik və ya, əgər bu cür açıqlamalar qeyri-münasib olarsa, rəyimizə düzəliş etməliyik. Lakin gələcək hadisə və ya şəraitlər Agentlik daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməməsinə gətirib çıxara bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla ilkin maliyyə hesabatlarının ümumi təqdimatı, strukturu və məzmunu, eləcə də ilkin maliyyə hesabatlarının müvafiq əməliyyat və hadisələri düzgün təqdim edib-etmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi, vaxtı və əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarətdə hər hansı əhəmiyyətli çatışmazlıqları tərəfimizdən müəyyən olunduğu halda Agentliyin idarə edilməsinə cavabdeh olan şəxslərin nəzarinə çatdırmalıyıq.

12 dekabr 2024-cü il  
Azərbaycan, Bakı

Nexia



# AZƏRBAYCAN MİLLİ ANTİDOPİNG AGENTLİYİ PHŞ

## İLKİN MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT 31 DEKABR 2023-CÜ İL TARİXLƏRİNƏ

(Azərbaycan manatı ilə)

	Qeydlər	31 dekabr 2023-cü il	1 yanvar 2023-cü il
<b>Uzunmüddətli aktivlər</b>			
Əmlak, tikili və avadanlıqlar	7	112,545	80,419
Qeyri maddi aktivlər	8	30,645	70,279
<b>Cəmi uzunmüddətli aktivlər</b>		<b>143,190</b>	<b>150,698</b>
<b>Cari aktivlər</b>			
Pul vəsaitləri və onların ekvivalentləri	9	1,218,745	884,502
Mal-material ehtiyatları	11	226,870	198,198
Debitor borcları və digər alınacaq vəsaitlər	10	67,389	11,782
Digər aktivlər		3,876	-
<b>Cəmi cari aktivlər</b>		<b>1,516,880</b>	<b>1,094,482</b>
<b>Cəmi aktivlər</b>		<b>1,660,070</b>	<b>1,245,180</b>
<b>Öhdəliklər və kapital</b>			
<b>Öhdəliklər</b>			
Kreditor borcları və digər borc vəsaitləri	12	432,740	208,829
Dövlət qarşısında öhdəlik	13	565,956	26,030
Digər öhdəliklər		96,606	44,301
<b>Cəmi öhdəliklər</b>		<b>1,095,302</b>	<b>279,160</b>
<b>Kapital</b>			
Nizamnamə kapitalı	14	100	100
Bölüşdürülməmiş mənfəət		564,668	965,920
<b>Cəmi kapital</b>		<b>564,768</b>	<b>966,020</b>
<b>Cəmi öhdəliklər və kapital</b>		<b>1,660,070</b>	<b>1,245,180</b>

Rəhbərlik adından:

Təliminə Təz-Zadə  
Direktor

12 dekabr 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

8-24-cü səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsidir. Müstəqil Auditorların Rəyi 2-3-cü səhifələrdə yerləşir.

Məhəmməd Əlləzov  
Baş Mühəsib

12 dekabr 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

**AZƏRBAYCAN MİLLİ ANTİDOPİNG AGENTLİYİ PHŞ**

**İLKİN MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİRLƏR HAQQINDA HESABAT**  
**31 DEKABR 2023-CÜ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ**  
*(Azərbaycan manatı ilə)*

	Qeydlər	31 dekabr 2023-cü il tarixində bitən il üzrə
Gəlirlər	15	2,929,264
<b>Cəmi gəlirlər</b>		<b>2,929,264</b>
Əmək haqqı xərcləri		(1,225,748)
Göstərilmiş xidmətlərin maya dəyəri		(958,296)
Sosial sığorta xərcləri		(298,461)
Ezamiyyət xərcləri		(256,329)
İcarə xərci		(132,200)
Amortizasiya və köhnəlmə xərcləri	7,8	(106,481)
Daşınma xərcləri		(101,797)
Reklam xərcləri		(69,287)
Peşəkar xidmət xərcləri		(53,444)
Təmir xərcləri		(33,509)
Bank komissiyaları üzrə xərclər		(16,710)
Əsas vəsaitlərin silinməsindən yaranan zərər	7	(16,508)
Üzvlük xərcləri		(15,834)
Rabitə xərcləri		(11,821)
Kommunal xərclər		(10,881)
Yanacaq xərcləri		(4,157)
Sığorta xərcləri		(2,173)
Digər xərclər		(3,512)
<b>Cəmi əməliyyat xərcləri</b>		<b>(3,317,148)</b>
Xərci valyuta əməliyyatları üzrə xalis gəlir/zərər		1,706
<b>Mənfəət vergisindən əvvəl zərər</b>		<b>(386,178)</b>
Mənfəət vergisi xərci		(15,074)
<b>İl üzrə xalis zərər</b>		<b>(401,252)</b>
<b>İl üzrə digər məcmu gəlir, vergilər çıxılmaqla</b>		<b>-</b>
<b>İL ÜZRƏ CƏMİ MƏCMU ZƏRƏR</b>		<b>(401,252)</b>

Rəhbərlik adından:

Təhminə Tağı-zadə  
 Direktor



Məhəmməd Əlləzov  
 Baş Mühəsib

12 dekabr 2024-cü il  
 Bakı, Azərbaycan Respublikası

12 dekabr 2024-cü il  
 Bakı, Azərbaycan Respublikası

8-24-cü səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsidir. Müstəqil Auditorların Rəyi 2-3-cü səhifələrdə yerləşir.

**AZƏRBAYCAN MİLLİ ANTİDOPİNG AGENTLİYİ PHŞ**

**İLKİN KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT**

**31 DEKABR 2023-CÜ TARİXİNDƏ BİTƏN İL ÜZRƏ**

*(Azərbaycan manatı ilə)*

	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	Cəmi Kapital
1 yanvar 2023-cü il tarixinə	100	965,920	966,020
İl üzrə zərər	-	(401,252)	(401,252)
31 dekabr 2023-cü il tarixinə	100	564,668	564,768

Rəhbərlik adından:



Təhminə Tağı-zadə

Direktor

12 dekabr 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

Məhəmməd Əlləzov

Baş Mühasib

12 dekabr 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

8-24-cü səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsidir. Müstəqil Auditorların Rəyi 2-3-cü səhifələrdə yerləşir.



AZƏRBAYCAN MİLLİ ANTİDOPİNG AGENTLİYİ PHŞ

İLKİN PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT  
31 DEKABR 2023-CÜ TARİXİNDƏ BİTƏN İLÜZRƏ

(Azərbaycan manatı ilə)

	Qeyd	31 dekabr 2023-cü il tarixində bitən il üzrə	
<b>ƏMƏLİYYAT FƏALİYYƏTİ İLƏ BAĞLI OLAN PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:</b>			
Mənfəət vergisindən əvvəlki zərər		(386,178)	
Köhnəlmə və amortizasiya xərcləri		106,481	
Əsas vəsaitlərin silinməsi		16,508	
<b>Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri</b>		<b>(263,189)</b>	
<b>Dövriyyə kapitalında dəyişikliklər</b>			
Mal-material ehtiyatları		(28,672)	
Digər cari aktivlər		(3,876)	
Debitor borcları və digər alınacaq vəsaitlər		(55,607)	
Kreditor borcları və digər alınacaq vəsaitlər		223,911	
Digər cari öhdəliklər		52,306	
<b>Dövriyyə kapitalında dəyişikliklərdən yaranmış pul vəsaitləri</b>		<b>(75,127)</b>	
Ödənilmiş mənfəət vergisi		(15,074)	
<b>Əməliyyat fəaliyyətinə yönəldilmiş xalis pul vəsaitləri</b>		<b>(90,201)</b>	
<b>İNVESTİSİYA FƏALİYYƏTİNƏ YÖNƏLMİŞ PUL VƏSAİTLƏRİ</b>			
Əmlak, tikili və avadanlıqların alınması		(81,432)	
Qeyri-maddi aktivlərin alınması		(34,050)	
<b>İnvestisiya fəaliyyətinə yönəlməmiş xalis pul vəsaitləri</b>		<b>(115,482)</b>	
<b>MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ</b>			
Dövlət qarşısında öhdəlik		539,926	
<b>Maliyyələşdirmə fəaliyyətindən daxil olan xalis pul vəsaitləri</b>		<b>539,926</b>	
<b>PUL VƏ PUL VƏSAİTLƏRİNDƏ XALIS ARTIM</b>			<b>334,243</b>
<b>PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVIVALENTLƏRİ, ilin əvvəlinə</b>			<b>884,502</b>
<b>PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVIVALENTLƏRİ, ilin sonuna</b>			<b>9 1,218,745</b>

Rəhbərlik adından:

Təhminə Taglızadə  
Direktor

12 dekabr 2024-cü il  
Bakı, Azərbaycan Respublikası

8-24-cü səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsidir. Müstəqil Auditorların Rəyi 2-3-cü səhifələrdə yerləşir.

Məhəmməd Əlləzov  
Baş Mühəsib

12 dekabr 2024-cü il  
Bakı, Azərbaycan Respublikası